

# BƏDİİ ÜSLUBDA ƏVƏZLİKLƏRİN FUNKSİONAL-POETİK FƏALLİĞİ

Pəri PAŞAYEVA,  
pedagoqika üzrə fəlsəfə doktoru, dosent,  
Məhərrəm HÜSEYNOV,  
filologiya üzrə elmlər doktoru, dosent

Cənli danışq dilində olduğu kimi, əvəzliliklər bədii üslubda da öz işləmənin tezliyin və bədii cəvlikliyin görə seçilən nitq hissələrindəndir. Poeziya dilində müxtəlif funksional işləmə məqsəmləri ilə yanaşı rəngarəng poetik-üslubi vaxzifələr yerində yerinə əvəzliliklər söz əsərkərlerin estetik-zövqünə uyğunlaşaraq analit-bədii dütünsə konstruksiyalarının fəallığına təkan verir.

Digər dil elementləri kimi, əvəzliliklərin də şeir mətnlərində durğunluq vəziyyəti yoxdur. Buradakı hər bir əvəzlilik hərəkətə onu dil işarəsidir. Şəriyyatın möğzənin açılmasına, dilin daxili poetik potensialının üzə çıxmamasında əvəzlilikin bütün mənə növləri xüsusi fəaliyyət göstərir, şeirin canlı ifadə formasına cəvərlir. Poeziya dilinin can və qanı hesab olunan obraxılığın yaranmasında, misraların estetik keyfiyyətlərə doğulmuşluğunda, sözün obrazı çəvirilməsində hiss olunacaq dərəcədə mühüm rol oynayır. Əvəzliliklərin nitq şəraitindəki mənə cəvlikliyin onların poetik enerjisini və daxili dinamikasını fəallaşdırır, onları poeziya dilində estetik kateqoriya sahviyyəsi kasb etmə funksiyası ilə təmin edir. Əvəzliliklərin digar nitq hissələri və ifadə təsəllükləri ilə üzvi daxili əlaqəsi adı təsvirciliyi aradan qaldırın, daha çox ümumiləşdirilmiş keyfiyyəti ilə seçilir, bununla da söz əsərkərini oxucuya obraxlı təsəvvür vasitəsilə təsir göstərmə sayı önləndirir. Mətnə əvəzliliklərin uğurlu müdaxiləsi lirik tonları intensivlə-

dirir, həyata faal sair müdaxiləsi əvəzlilikin bilavasitə yardımı ilə gerçekləşir, söz mühitində əvəzliliklərin dərin rişa atmasına bədii boyaların qatılığı yaranır. Cabir Novruzun "Vətan" adlı əsərindən aşağıdakı fraqmentdə diqqət yetirsək:

*Mənim üçün cahən səndən başlayır,  
Məslək, qeyrət, vicdan səndən  
başlayır.*

*Səvgi, nifrət, gümən səndən başlayır,  
Sonin kimi bir əlməyən kəsim var.  
Qədim dilim - Allahım dır o mənim,*

*Bu günümüdür, sabahım dır o mənim,  
Həm nəğməm, həm silahım dır o  
mənim,*

*Onda saysız, cavahir var, qızıl var (5,  
18)*

Obrazların emosional çalarlarını duymaq, poetik obrazın səciyyəsinə dərindən nüfuz etmək, poetik fikrin mahiyəti üzərində düşünmək və onu ümumiləşdirək cəhdərənə əvəzliliklər vasitəsi ilə dənə intensiv xarakteri alır. İfadə vasitələrinin "taşķıl ediciliyinə", bir araya gotirilməsinin" (12, 112) əsasında əvəzliliklər dayanarkən onların şeir dilində bədii material kimi istifadəsinə münbüt şərait yaranır. Bu, əvəzlilik bədii aktuallıq və intensivlik verir, onları bədii məzmunca sıqlıtlı edir. R.Rza, H.Arif, C.Novruz, M.Aslan və b. kimi qidrətli əsərkərlerin şeir dilindəki əvəzliliklərin poetikləşdirilməsində deyim forması bütün sistem təşkil edir, onların yaradıcılığında əvəzlilikin semantik yükünü zənginləşməsində on mühüm əsərkər-

lıq prinsipləri diqqətə izlənilir. Poetik ifadə tərzinin zənginliyi və təbiiliyi issa natiq etibarla şeir dilini emosional təhkiyi imkanları ilə təmin edir. Bu nitq hissəsi öz gözəllik yaratma imkanlarına daha çox şeir sözlərində tapır, sözün yeni bədii çalarlarla işləmə hüdudları genişləndirir. Məqamında bədii mətnəx daxil olanda əvəzlilikin poetikləşdirilmə sıqlıtı xüsusi estetik sanbal qazanır. Belə məqamlarda "hər bir sözün rongini görmək, ətrini duymaq" (4, 220) şənsi reallaşır, ritmik misra qolgilərindən əvəzlilikin bədii-üslubi çalarları eks olunur:

*Babam ömrü boyu cənnət gəzdi,*

*O cənnət sənsən!*

*Atam ələndək səadət gəzdi,*

*Səadət sənsən!*

*Öğlüm gözəlləndən məhabbat gəzdi,*

*Məhəbbət sənsən!*

*Man da bir zamanlarda həqiqət gəzdim,*

*İndi dərk etdim ki, həqiqət sənsən!*

*Hayatın an böyük neməti ana!*

*Bütün insanların şöhrəti ana! (3, 14)*

Mətnə dənə çəvək şıklıda uyuşan əvəzliliklərin emosionallaşdırmaq cəhdinin natiqəsi kimi təqdirolayıq əsləbi hadisədir. Məntiqi vurgu ilə müşaiyət olunan bu sözlər şeirin həm məzmununa, həm də formaca güclənəsinə stimul verir, monumental mətn quruluşunda asas vəsaitəsi olur. Bədii təhkiyi əvəzliliklər bədii dütünsənin többi cizgilerini aşkarlayır, real poetik kommunikasiyaya şərait yaradır. Canlı ənsiyyət təsəllükləri olaraq əvəzliliklərin şeirdə struktur-kəsəmət tutumunun artması, əsləbi əshətə dairəsinin genişlənməsi şair profesionallığının kamillik aləmləri kimi meydana çıxır.

Əvəzliliklərin poetikləşmə xüsəni onların bədii enerjisini, təsir və sırayat qidrətinə kəskinləşdirir. Əvəzlilikin məntiqi vurgu ilə diqqət mərkəzini götürməsi çox

vaxt şeirin taleyi həll edən və sonatkarlığın ilkin komponentinə çevrilən estetik hadisə olur. Əvəzlilikin təkrarlanması özündə məntiqi və poetik təsəkkürü qovuşdur. Əvəzlilikin əsləbi fəaliyyət natiqində bətőr mətnin poetik mükməlliyinə nail olunur. Məntiqi vurgu ictimai-mənəvi aktuallığı kasb edən geniş poetik mühürt formalılaşdırma bilir, "sənətkarın fərdi yaradıcılıq əsləbulunun özünəxas cəhatlərini əks etdirir" (10, 227). Onun bilavasitə təsiri ilə ana dilimizin ahəngi, təsisi və nəfəsi hər bir qondarmaçılığı dəf edir, misralarda milli dənliq dilinin koloritini güldürür:

*Bunu man deyirəm,*

*Man deyirəm man!*

*Ancaq bu gəlirdi onun əlinən (9,*

*124)*

*Azərbaycan - sənsəz ümman, onun*

*Sahil qayası - mən!*

*Qranit, sal qayası - mən! (8, 13)*

Məntiqi vurgu altında şəxs əvəzlilikin bu cür düzüntü ilə poetik nizamı qazdasıdır ki, bunun sağında fikrin bədii məzmunu, obrazlı təssürat hiss olunacaq dərəcədə zənginləşir. Nitq atmosferi şəxs əvəzlilikin əsləbi təbiətinə aydınlaşdırma rolunu oynayır. Bu o deməkdir ki, başqa formada həmin məzmun təsəvvür oluna bilmez. Öks təqdirde o, tamamilə başqa poetik mündəricətin ifadisidir. Əvəzliliklərin bədii mətnəx daxil edilməsindəki həssəli, sözü duymaq və mənalandırmaq sərisi təsirdə daqiq idəyə-estetik məyərlərə qiyamətləndirilir.

Üslub zərurət eyni əvəzlilikin təkrarlanması talob edir: Şeir və dəl qanunlarının uyğunluğu da bundan naşət edir. Əvəzliliklər leksik-grammatik mənəvi baxımdan müxtəlif olduğu kimi, bədii nitqdə işləmə potensialı və əsərləri da rəngarəngdir. Belə ki, bəzən bütün mətn və

ya ona müyyən parçası bir əvəzliyin təkrarı əsasında qurulur, digər hallarda şeirin arciçil gölən misralarının hər biri sıntik sintaktik mənşədə dayanın əvəzliyin ahəngində kökləmiş olur. Uğurlu almursa, bu, formalizmdən uzaq saçılıyıcı daşıyır, üslubi effekto, poetik deym tərzində xidmət göstərdiyindən məziyyəti bədiil dil faktı kimi qəbul olunur. Cabir Novruz "Batan burugun xatirəsinə" adlı şeirində misra sonundakı "o" əvəzliyinin fəaliyyətini göstərir ki, əvəzliyin epiforik şəkildə poetik ünsiyyat vasitəsinə çevriləsi ilə növbədə onun da lirik "mən" in mənvi dünayının, ürküçünlüklerinin emosional göstəricisi ola bilmək qüdrəti ilə bağlıdır:

*Ən uca burugudə gəy danız o,  
Gah qopdu firtına, qaldı darda o,  
Ancag na yixıldıl, na da basıldı,  
Boy atdı sulardı vuruşlarda o,  
Dəli dalğalara ömrü yazıldı.  
... Uzaq sahillərə nər payladı o,  
Azan gomiləri harayıldıl o. (5, 43)*

Şeirdən göründüyü kimi, əvəzliyin aparıcı üslubi məhvəyini müyyənəldirən amil çox vaxt ümumi poetik quruluşun sabitliyi üzərində bərəqər olur. Bədii obrazın dolğun və sistemləşdirilmiş ifadəsində bu diyəşməlik, yaxud da ümumi qurulmuşdan könəra çıxmış hallarının cüziyi bələ bir müdaddətən gedir. Bədii potensial obrazlılıq həm də misraların kompozisiya üslubundan, simmetrik söz düzümdündə yaranır. Mətnin linqvistik tərkib və tərtibində üslubi mana istiqaməti osas tutulur və toronnum obyektləni poetik detallarla qələmə vermək, canlandırmış cəhdlərinə cavab verir.

Təkrarlanan məntiqi vurğulu əvəzliklərin yaradığı ahəngin təsiri altında, habelə ayri-ayri üslubi laylara aid id vahidləri ilə daxili tomas şəraitində formalşan obrazlı təsəssürat şeirin estetik ləyqətini təşkil edir.

Əvəzliyin bu cür fəallığı çox mühüm, təsirlisi ritmələdiyə vasitəsinə çevirilir, potetik ovqatın tündləşdirilmə tələbini uyğun galon yaradılcıq aktı ola bilir.

Bir məsələyə diqqət yetirmək yerinə düşər ki, "o" şəxs əvəzliyi qafiyələnmə prosesində olduqla passivdir və o misranın sonunda nadir hallarda işlənir. Bununla belə ayrı-ayrı üslubi mövzularda, xüsusiət rəzm qurulوغundan misilsiz mövqeyə malik olub şirkətin intonasiyasını dinamikasını gücləndirir. Bunu biz Cabir Novruzun üslubundan daha çox müşahidə edirik. Qafiyələrdən sonra işlənməsi və bütün misraların sonundan gəlməsi onun üslublu simasını müyyəyənləşdirir. Ayndı görünür ki, qafiyələrdən sonra işlənən "o" şəxs əvəzliyinin səslənmə effekti və ondan yaradıcı bəhərlənmə metodik kamilliya nail olmağın rəhnidir.

*Əsrə, həftədə, ayda, gündə o!  
Aslanın dünənya gəlinidə o!  
Tülküñün dünənyadan gedişində o!  
Bütün hörmətləri xəlbirləyər o!  
Bütün şöhrətləri xəlbirləyər o!  
Bütün qıymətləri xəlbirləyər o!  
Bütün nifrətləri xəlbirləyər o! (6, 68).*

Poetiya əvəzliyin bütün potensial imkanlarını nümayiş etdirir. Tamamilə təbii nitq hadisəsi kimi, şeir mətnində əvəzliklər də üslubi neytraliqdən məhrum olur və daha çox poetik məramata xidmət edir. Bədii təsfəkkürün cəvikiyyindən irali gölən manevretmə qabiliyyəti əvəzliyin funksionallıq shəhəsinin genişləndirir və onu diliin estetik göstəricisini soviyyəyinə çatdırır. Fikrin ifadə elastikiyyi mötnənin linqvistik təşkilində əvəzliyin də bədii məna mükəmməliyinə yol açır. Sözün obrazyrıratma potensialı bədii məna və matlobin ifadə sərrastlığı üçün müxtəlif istiqamətlərdə dinamik aktuallıq qazanır. İfadəlilik potensiallarının aşkarlanması əvəzliyin təkrarlanaraq bədii

mətbələbə bağlılıqdan irali gelir. Əvəzliyin bilavasıt istirakı ilə ifadə tarzının mükəmməliyi mövzunun, bədii məzmunun tələbləri ilə bağlıdır. Başlıca yaradıcılıq uğuru kimi əvəzliyin bədii motivləşdirilmə-əməliyyatının mükəmməlliyətini şeirin yetkinlik olaməti kimi qəbul edilir. O da tamamilə təbii bir həldir ki, "obrazın bədii ifadəliliyi sözlərin hansısa inдиacən görünməmiş birliyindən deyil, konkret kontekstsədə uğurlu motivləşmə istiqamətindən asıldır" (13, 37). M. Aslanın aşağıdakı şeir fragmentlarında olduğunu kimi:

*Bizin bizi bitirən də,  
Bizin bizi itirən də,  
Bizi biza yetirən də,  
Bir möcüzə ... "Na deyəsan?!" (2,*

89).

*Yara dərin, dağ təhərsiz...*

*Biz olmadıq nə təhar biz*

*Biz biz olsaq Ana Təbriz*

*Əsərətərələrimi? (2, 214).*

"Biz" əvəzliyi təkrarlandıqca qurulsanlaşma ilə yox, emosional işarolarla bütövləşir. Əsas şeirin nitqini təşkil edən kəlmələrdən ibarət olسا da, "biz" əvəzliyinin yaradıldığı məqsəd məvafiq ahəng bədii mətbəbə bilavasıtla bağlı olan ekspresivliyin yaranmasına həllədici rol oynayır.

Şeir parçalarının şəhəfə pafusunun, bədii məntiqini açıb "biz" əvəzliyinin yeni çələrləri kaşf etmək meyli misraların həzin, bəzən də sərt müsiqui axarından güclüqüvvət alır. Nitq ahənginən axarı və səratı, nitqin dalgalı, ahengli tonda ifadəsi üçün "biz" əvəzliyinin təkrarlanması müstəsna əhəmiyyət kəsb edir. Təkrara məruz qalmış əvəzlik deym mütonəsəbiyyin, mözəmən uyğun təlaffuz biçimlərinin yaradılmasında iştirakçı olur. Əvəzliyin təkrarı şeir sözlərində eyni bölgü və ölçünün yaranmasına səreat yaradır, misralar eyni və ya

yaxın qəliblərdə meydana çıxır. Əvəzliyin ayri-ayri bədiləldən uzaq olsa da, müttənasib təkrarlaması hesabına mətnədə xüsusi çəkisiyi artır, şeir xoş ahəng getirir, bədii təsir dolayı yollarla - təkrarın yaradığı intonasiya zənginlikləri ilə meydana çıxır:

*Mən deyirəm:*

*Bu dünyadan ilk rəhbəri inam olub.*

*Mən deyirəm:*

*Bu dünyadan ən birinci rəncbəri inam olub.*

*Mən deyirəm:*

*Hər viddanın ilk meyari, ilk ölçüsü inam olub.*

*Mən deyirəm:*

*Bu dünyanan ən birinci rəncbəri inam olub.*

*Mən deyirəm:*

*Bu dünyanan ən birinci duz-çörəyi inam olub.*

*Mən deyirəm:*

*Bu dünyanan ən birinci gözəli, ilk mələyi inam olub.*

*Mən deyirəm:*

*Bu dünyanan ən birinci sərkərdəsi inam olub.*

*Mən deyirəm:*

*Bu dünyanan ilk silahı, ilk gülləsi inam olub.*

*Mən deyirəm:*

*Bu dünyanan ilk paytaxtı inam olub.*

*Mən deyirəm:*

*Bu dünyanan ən birinci kosmonavti inam olub (6, 133).*

Əvəzliyin anaforik təkrarlarının əsasında həm məntiqi, həm də psixoloji funksiya dayanır. Əvəzliyin öz yerinə, öz işlənmə çələrləri diqqət emosional və ekspresiv münasibətlərin ifadəsinə xidmət edir. Təkrar vasitəsilə müəllif əvəzliyin bütün mənalarını səfərbərliyə alır və şeiriyət bədii təkrannı öz daxili keyfiyyətlərindən doğur. Çünki "şeir dedikdə dəzgün növbə-

laşma, eyni dil elementlerinin takrarı başa düşültür” (11, 45). Mətni melodiklik baxımdan zangınlaşdırılan avazlıq takrarları da intonasiyanın mütləkkər komponentlərini üzə çıxarır. Əvəzliyin simmetrik takran intensiv üslubi vasitə kimi seirin ahəngində xüsusi canlanma mövqəsi artırır.

Əvəzliyin poetik takrarları elə bədii mühüm yaradıcı bili ki, orada üslubi cəhətdən neytral sözlər, hətta köməkçi nitq hissələri belə poetikləşir, ritmik parçaların formalmasında yaxandan istirak edir. Poetik düşüncəni poeziya dölfən məxsus ritmik də materialları ilə faktlaşdırır. Takrarın tənzimləyici funksiyası intonasiyanın strukturuna da müsbət təsirini göstərir.

Bədii mətnlərin üzərində müşahidələrə əsasən demək olar ki, avazlıklar sintaktik konstruksiyaların paralleliyində daha faal istirak edirlər. Şeir arxitektonikasının olduqca mühmən tərkib hissəsi olan sintaktik takrarın tərkibindən avazlıklar üslubi fiqurlar doğurur, qafiyə melodiyası, poetik intonasiya ilə qovuşurada yüksək bədii keyfiyyəti malik şeir nümunəsinə çevirilir. Şeir misralarında müvəzziə şəkildə işlənən əvəzliklər ciddi üslubi mahiyət daşıyır və bu üslubi amaliyyat müxtəlif lingvistik vahidlərin poetik mənalara bildiyindən qidalanan obrazra deyim fəndi kimi meydana çıxır. Məsələn:

*Bu təzə bənövşə, o təzə divar;  
Bu təzə qurğudur, o təzə bənddir;  
Bu təzə dirəkdir, o təzə tağdır,  
Bu təzə zavoddur, o təzə kənddir (1, 196).*

*Cox sözümüz var ürəyimə deyildir,  
Hələ dərin, hələ inca deyildir;  
Nə seirim var, fəqai hamı özümün,  
Har tamamı, natamamı özümün,  
Yaxşısı da, yamanı da özümün,  
Gözələ də, nöqsanı da özümün,  
Güclüsü də, zəfi da özümün,*

*Kobudu da, zərif i də özümün (6, 55). Mənətiq vurgu qəbul etməkədən sintaktik paralelimzmlərin tərtibində faal rol oynayan əvəzliklärın istirakı ilə canlanan təsvirdə tələffüz, intonasiya axarı, horakot olduqca davamlıdır. Bu tempi ancaq takrarlar tomin edir. Obrazdan-obrazra, təsvirdən-təsviro keçid üçün on alverişli deyim forması sintaktik konstruksiyaların təkər üzərində qoralar. Məhz buna görə də söhə sanətkarları bir obrazdan yeni obrazra keçid üçün əvəzliyin də tekərləndiğinə yeri birləşmələrə, biçimlərə və ifadə qəliblərinə üz tutur. Bu əsulun tətbiqində fikirlərin əvəzlenməsi baş verdiyi kimi, təsvir-tərəvənün obyekti də geniş vüsət alır. Təkərlənlər formalar dayışdır, avazılıq öz sintaktik mövqeyində qahr və beləliklə, intonasiya caraları də yeni poetik ovqata istiqamətlərini. Əvəzliyin bütün sintaktik konstruksiyalarında ifadə şəbəlonluq yaratısa da, söhə birləşmələrinin qurulması eyniliyi zahirin dəbdəbəli olduğu kimi, daxilən də məzmunlu olur, bədii fikrin genişliyinə, poetik düşüncənin dərinliyinə ifadəsindən rəvac verir. Əvəzliklərdən faydalanan orijinallığı və onun şeir sonat prinsiplərinə uyğunluğu şairin qarşısında qoyduğu estetik vazifələri, yaradıcılıq təhlükələrini övdür. Şeir misraları dəlimizsin daxili qanunlarına, ruhuna uyğun səsləndirir. İntonasiya tərəvəti dərinən yeniliyindən doğur, hiss olunur ki, sintaktik struktur etibarla eynilik təşkil edən tərkiblərin paralleliyə şeirin üslubundan və deyim tərzində poetik tərəvəti olamətlərini sıxlığındır. Əvəzliyin mərhələli təkrarı onların bədii mahiyət kəsb etməsinə mane olmur, əksinə, poetik mündaricənin maksimum aydınlığını xidmət edir:*

*A çəman, naxışın həmən naxışdır,  
A bulud, axtıñın həmən axtışdır.  
A şimşək, çaxışın həmən çaxışdır.*

*Bələ yarandınız, bələ varsınız (1, 128).*

*Soyumağı öz yerində,  
Odlanmağı öz yerində,  
Bozarmağı öz yerində,  
Utanmağı öz yerində,  
Kobuduğu öz yerində,  
Zərifliyi öz yerində,  
Casaroti öz yerində,  
Zaiifliyi öz yerində (6, 129)*

*San – yadigar, sən – müsəir, sən – vətəndəs  
Bakılısan, Xəzərisən, Qız qalası (7, 31).*

Paralel sintaktik konstruksiyaların əvəzliklärin yaradığı lirik intonasiya dəha sirayətedici olduğundan söz sənətkarları melodiyanı, vurgunu, tembi, tonu və s. öz bədii məqsədlərinə yönəldir. Tələffüzdə cəvikkiliyin meydana çıxmasına etibarlı zaman hazırlayan sintaktik müvazılilik ritməlodikani yeni üslubi caralarla zangınlaşdırır.

Vahid poetik hiss və ahəngli rabitələrənə eyni quruluşlu sintaktik parallellərdə əvəzliklər silsilələ takrarla müsəyyən estetik funksiyaları detallara çevirilir. Lirik təssüratlar aləmini zangınlaşdırırmak işində əvəzliyin bütün növləri şeir poetikasına ən məzmunlu ünsürləri ola bilir. Bu sahədə mövcud olan böyük poeziya ononalarını novatorluqla əlaqələndirmək yolu ilə həqiqi mənəda şeirin emosional lirik

təhkiyisini dinamik əhvali-ruhiyyəni dəha qəbarəq cıxışlarda canlandırmış olur. Onların simmetrik düzümlü üslubı cəhətdən neytrallıqlıq cıxb poetik madaniyyətin yüksələşməsinə xidmət edən bədii vəsítələr sistemində özünü əsaslı yer tutur.

### ƏDƏBİYYAT

*1. Arif Hüseyn. Seçilmiş əsərləri. 2 cildə, I c. Bakı, Yayıçı, 1985.*

*2. Aslan Məmməd. Bilməcədir bildiyimiz bu dünya. Bakı, Yayıçı, 1990.*

*3. Azəroğlu Balış. Sınəm Savalan doğadır. Bakı, Yayıçı, 1984.*

*4. Hacıyev T.İ. Azərbaycan adəbi dili tərixi. Bakı, Məarif, 1987.*

*5. Novruz Cabir. Seçilmiş əsərləri. 2 cildə. I c. Bakı, Yayıçı, 1982.*

*6. Novruz Cabir. Seçilmiş əsərləri. 2 cildə. II c. Bakı, Yayıçı, 1983.*

*7. Qabil. Təmizlik. Bakı, Yayıçı, 1983.*

*8. Rza Xəlil. Hər gedir bu dünya. Bakı, Yayıçı, 1983.*

*9. Vahabzadə B. Axi dünya fırıldanı. Bakı, Yayıçı, 1987.*

*10. Efimyev A.I. O языке художественных произведений. Москва, Учпедгиз, 1954.*

*11. Потыян Ю.М. Анализ поэтического текста. Структура стиля. Москва. Искусство, 1972.*

*12. Маймин Е.А. Стихи летнр//Русская литература. Москва, 1964, №3, с. 108-118.*

*13. Шмелев Д.Н. Слова и образ. Москва. Наука. 1964.*